

Vətən mənə oğul desə nə dərdim,
mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt,
nə dərdim...xəzanımdır, xəzanımdır.
Məhz bu misralarla şair Məmməd Araz doğma vətənimiz
Azerbaycanımızın tarix boyu yağı düşmələr tərəfindən
təcavüzlərə məruz qalmışından və hər zaman bu vətənin
qəhrəmanı övladlarının torpaqlarımızın bölmənməsi üçün
"Canımızdan keçərik, Vətəndən vaz keçmərik!" deyib ayağa
qalxaraq düşmənə meydən oxumasından bəhəz edir.

Dünyaya göz açdığını ilk vaxtlardan anamiza olan sevgimiz, bağlılığımız, vətənə sevgini, bağlılığı öyredir bizlər. Birinci sinfet getdiyimiz dövrlərdən başlayaraq isə dəyərlili müellimlərimiz üç rəngli bayraqımızın namusumuz, şərəfimiz olduğunu və torpaqlarımızın müqəddəs, bölmənəz olduğunu yaddaşlarımıza qazırı. Tarix boyu torpaqlarımızda gözü olan yağı düşmənlər, erməni daşnaqları öz məkərləri fikirlərini zaman-zaman həyata keçirməye çalışmış ve azərbaycanlılara qarşı soyqırımlar töretdi. Vətənimizin hərbər qarşı bize eziyidir. Qarabağ Azərbaycanın əzəli və ayrılmaz parçasıdır. XX əsrin 80-ci illərinin sonları 90-ci illərinin əvvəllərində Ermənistən Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Ermənilər onun dağlıq hissəsində 1923-cü ilde sovet rəhbərliyi tərəfindən yaradılmış muxtar qurumu daima Azərbaycandan ayırmaya çalışmışdır. 1987-ci illerin sonlarında onların ölkədəki mövcud olan şəraitdə istifade edərək feallığı Dağlıq Qarabağın və ətraf rayonlarının müvəqqəti olaraq itirilməsi ilə nəticələnmişdir. Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayon Ağdam, Cəbrayıllı, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və Ermənistənla həmsərhəd bir sıra yaşayış məntəqələridən tədüşmən tapdağı altına düşmüşdü. Qaçan və köküknlərin sayı 1 milyonu keçən və 20 faizi erməni daşnaqlarının işgali altında olan torpaqlarımız, Xocəlida xüsusi amansızlıqla qətəl yetirilən uşaq, qoca və qadınlarımız qəlbimizdə dərin bir yara qoydu. Unutmadıq! Gecək nəsilərimizə də unutdurmadıq!

30 ilə yaxınmüddətde işgal altında idi ana vətən və hey hərəyəndən bizləri. Ümümülli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikanın rəhbərliyinə qaydırdı ordu quruculuğunda da ciddi nəticələrə gətirib çıxardı. Nizamsız hərbi hissələr leğv edildi, güclü nizami ordu yaradılması prosesi başlandı. Azərbaycan dövleti Dağlıq Qarabağ münəqşəsini ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) de müzakirəyə çıxardı. Birleşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 30 aprel 1993-cü ilə qəbul etməye məcbur olduğu 822 sayılı qətnamə ilə Kəlbəcər rayonunun işğalından narahatlığını ifadə etdi. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işgali ilə bağlı olan 853, 874, 884 sayılı qətnamələr qəbul etdi. Həmin sənədlərdə ermənilərin işgal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-sərtləş çoxalması tələb edilsə de, Ermənistən müxtəlif bəhanələrlə bu tələbləri yerine yetirməkdən boyun qaçırdı.

Bir gün mütləq geri dö-nəcəylək deyib bir-birimizə millət olaraq dəstək durduq. Əlbətdə ki, bu ümüdü bize verən ağıllı



sərkərdəmiz var idi. Ulu Önder Heydər Əliyev. Onun Azərbaycan xalqının bu çətin dövründə vətənine, millətinə sahib gixməsi bizi ayaqda durmaq vəadar etdi. Ayağa qalxıb dəhədə möhkəm olmaq şəhərə çalışdıq. Ağılı və müdrük siyasetçinin düzgün sayəsəti sayəsində Azərbaycan Respublikası suverenitəni bərpa etdi. Ulu Öndərin layiqli davamçısı prezidentimiz canab İlham Əliyev Qarabağın Azərbaycanın əbədi və əzəli torpaqları olduğunu bütün dünyaya ister siyasi arenada isterse də beynəlxalq arenada çatdırıdı. Bu uğurlu siyaseti Azərbaycan xalqı tərəfindən her daim dəstəkləndi. Xalq layiqli davamçının, müdrük liderinin arxasında dayanmışdı. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danişqıllar prosesi Ermənistən destruktiv mövqeyinə görə nəticə verməmişdir. Ermənistən qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası işgal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasetini genişləndirmiş, yeni ərazilər uğrunda yeni mühabibə çağırışını, məlki şəxslərdən ibarət könüllü dəstələri yaratmaq qərarı, 2020-ci il iyulun 12-də

Ermənistən Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat təretməsi, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmledirdi, böyük həcmdə silah-sursat toplaması Ermənistənin genişməyəsi hücum ha-zırlaşdırıcı göstərdi. Aylardır Ermənistən Respublikasının silahlı qüvvələri cəbhə bölgəsində müxtəlif texribatlar törədirdi. Və bununla beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla tərətdikləri növbəti hərbi təxribat nəticəsində məlki şəxslər və herbçilər arasında ölü və yaralanaların var idi. Əsgərləri ilə ciyin-ciyin döyüşən milli qəhrəman general-major Polad Həsimov, milli qəhrəman polkovnik İlqar Mirzəyev və neçə qəhrəman oğulları.

İarımız Tovuz döyüşləri zamanı erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdular. Tovuz döyüşlərindən sonra müxtəlif ölkələrdə yasaşan Azərbaycanlılar dinc aksiyalar keçirərək dünyaya Ermenistanın işğalçı bir dövlət olduğunu və erməni terroruna dur deməkə səsimizi dünyaya eşit-

Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Düşmənən xeyli sayıda hərbi texniki, canlı qüvvələri, hərbi obyektləri, 12 ədəd "OSA" Zenit-Raket kompleksi məhv

təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 məlki şəxs həlak olmuş, 454 məlki vətəndaş yaralanmışdır. 2020-ci ilin sentyabrın 27-dən 10 noyabr tarixlərinə dək Ermənistən münəqşə zonasından kəndardır yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli

44 Günlük qəhrəmanlıq səlnaməmiz

diridi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının icası keçirilmiş, təcavüzkar adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir. Azərbaycan xalqı dəmir yumruq kimi birləşmişdir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Ermənistən Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işgal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücum təhlükəsi yaradıldıqdan, ölkənin, əhalinin və ərazilinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazırlı vəziyyətə getirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fermanı ile 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyətə elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən sefərvərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlı və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir. İster vətəndən istərsə de vətəndən xaricdə yaşayan vətənin igid oğulları və qızları döyüşlərdə iştirak etmək üçün könüllü olaraq hərbi komisarlıqlara axın edirdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalısan məlki insanlarımız, bütövlükda xalqımız əzm, iradə, bir yumruq kimi birlik və həmçəlik nümayiş etdirmişdir. İllərdi münəqşənin həllini gecikdirən Ermənistən, Azərbaycan ordusunun qətiyyətli cavabı qarşısında aciz qalmışdı. Xalq olaraq bütün dünyaya birliyimizi nümayiş etdirirdik. Cənab prezidentimizin çıxışı "Biz öz torpağımızda vuruşurq. Haqq yolundayıq, bizim işimiz haqq işidir və biz zəfər çalacaqıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözü xalqda ruh yüksəliyi ya ratmışdır. Elə ilk gündən öz mənəvi dəstəyi ilə qardaş Türküyyə yanımızda idi. Düşmən ilk gündən zirehli texnikasını döyüş meydandaqlarında qoyub qaçırdı. Azərbaycan Respublikasının

edilmişdir. Prezidentimizin ilk twitter paylaşımı gelmişdir. "Müzəffər ordumuz Fizuli rayonunun Qaraxanbəyi, Qaravənd, Kənd Horadız, Yuxarı Əbdürəhməli, Cəbrayıllı rayonunun Büyük Mərcanlı, Nüzgər, Ağdərə və Murov dağ silsilələrindəki yüksəkliklər azad edilmişdir". Həmin gün cəbhədən ilk şəhid xəbərləri gəlməyə başlamışdı. Xalq işğaldan azad olunan torpaqlarına sevinir, her bir şəhidi üçün bir ürəkdən ağlayırdı və eyni zamanda hər biri ilə qurur duyurdu. Vətən torpaqlarını işğaldan azad edən rəşadəti və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistən Respublikasının silahlı qüvvələri darmadağın edilmiş, canlı qüvvə və texniki sərəndən çıxarılmış, böyük itkilər verərək geri çəkilməye məcbur olmuşdur. Döyüş meydənidəki acınlacaqı möğlubiyyətlərinin əvəzini çıxməq üçün Ermənistən Respublikasının silahlı qüvvələri Azərbaycanın münəqşə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı məlki infrastruktur obyektləri - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təserrüfat təyinatlı ərazilərdə hadəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik rakətlərle atəşə tutaraq insanlıq aleyhinə cinayətlər və məharibə cinayətləri təretmiş, məlki şəxsləri qətlə yetirmiş, məlki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, həbələ sahibkarlıq fealiyyəti subyektlərinə irimiyyaslı zərər vurmussalar. Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft keşfi) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarda ballistik rakətlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində, Bərdə rayonunda insanlar həlak olmuş, yaranmış, rayonda yerləşən məlki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymışdır. Ümumiyyətdə Ermənistən hərbi

olan fosfor bombalarından istifadə etməkə müxtəlif vaxtlarda atəşə tutmuşdur. Ermənistən silahlı qüvvələri, həbələ Ermənistən Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaradıldığı cinayətkar birləşmələr "Silahlı münəqşələr zamanı məlki şəxslərin müdafiəsinə dair" 1949-cu il tarixli Cenevre Konvensiyasının tələblərini kobud şəkildə pozmuş Azərbaycan Respublikasına qarşı tecavüzkar məharibə planlaşdırılmış, həapse terrorçuluq cinayətləri tərədilmiştir. 44 gün süren hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıllı, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın taci sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrūt qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumiyyətdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdəğ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.

Rəşadəti Azərbaycan əsgər və zabitləri addım-addım irəliyərək, Ermənistən uzun illər ərzində qurduğu istehkam sistemlərini yanır keçmişlər. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimiz, şəhidlərimiz qanı və canı bahasına azad edilmişdir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusi növbələr, 8-dən 10-ə Şuşanın düşmən əsarindən azad edilmişdir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusi növbələr, 8-dən 10-ə Şuşanın düşmən əsarindən azad edilmişdir. Məhərabənin tələyində həlliçi rol oynamış, bununla da, Ermənistən öz möğlubiyyətini etraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistən Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə məharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistən kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il tarixli Sərəncamları ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anim Günü, noyabrın 8-i Zəfər Günü kimi təsis edilmişdir. (Ardı 12-ci səh.)

(Əvvəli 11-ci səh.)

Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalamışdır. 10 Noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Üçtərəfli Bəyanatda razılığının əldə olunmasına baxmayaraq, Ermənistan minalanmış xəritə və sxemləri təhvil verməkdən hələ də imtina edir. Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur. Xeyli müddətdir ərazilərin minalardan təmizlənməsinə baxmayaraq, mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların xəsarət almaları və həlak olma faktları artır.

Bu qəhrəmanlıq səlnaməsində Ədliyyə nazirliyinin əməkdaşı ədliyyə kapitanı Ruhin Xəlilovda iştirak etmişdi. O 1987-ci ildə Cəbrayıl rayonunun yuxarı Məzrə kəndində dünyaya göz açıb. 5 yaşı olanda məcburi köçkün kimi ailəsi ilə birgə Bakıya gəlir. Öz doğma kəndinin azadlığı uğrunda döyüslərdə iştirak etmək üçün könüllü olaraq döyüşə yollanır. Oktyabrın 21-də Qubadlıda gedən döyüslər zamanı yaralı əsgər yoldaşını xilas etmək üçün çalışsada düşmənin namərd gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur. Geridə 3 övladı və tənə əmanət qalır. Ona "Fəxri ədliyyə işçisi" adı verilir. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunması nagöra" medallarıyla təltif edilib. Ədliyyə nazirliyinin Penitensiar xidmətinin işçiləri Şirinov Elvin Şamil oğlu, Mehdiyev Həzrətəli Mehdi oğlu, Əliyev Elçin İldırım oğlu, İsmayılovadə Rüfət Sakit oğlu, Əkbərov İlqar Cümşüd oğlu 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Onlar "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. Ədliyyə nazirliyinin Penitensiar xidmətinin işçiləri Şirinov Elvin Şamil oğlu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Vətən müharibəsindən geri qayıtdıqdan sonra hər-biri Penitensiar xidmətdə xidmətə qəbul edilmiş vəvəzifədə irəli çəkilərək hal-hazırda kiçik, orta rəis heyətində və mülki vəzifələrdə xidmət aparırlar.

Azərbaycan Respublikası vətəndaşlarından Vətən müharibəsində iştirak etmiş 52 nəfər daha Penitensiar xidmətə işə qəbul edilmişdir. Onlardan 2 nəfəri orta rəis heyətinə, 49 nəfəri kiçik rəis heyətinə, 1 nəfəri isə mülki vəzifəyə təyin edilmişdir. Penitensiar xidmətin sabiq əməkdaşı, hazırda təqaüddə olan ədliyyə-mayoru Çiçək xanım Biləndərlinin oğlu əsgər Elmar Nəbiyevdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra "Vətən uğrunda", "Fizulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 44 günlük Vətən səlnaməmizdə qəhrəmanlıq göstərən igidlərimizlə və şəhidlərimizlə qurur duyuruq.

Hər biri bu xalqın qəlbində, yaddaşında bir qəhrəmandır.

**Abbasova İLAHƏ
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Hüquq
şöbəsinin böyük inspektoru
ədliyyə mayoru**